

Ozonda ıdııcı madd l r l laq dar idxal-ixrac f aliyy tinin dövl t t nziml nm si haqqında

AZ RBAYCAN RESPUBL KASI PREZ DENT N N F RMANI

"Ozon qatını da ıdan madd l r üzr Monreal Protokolu"nun t r fl rinin q bul etdiyi "Monreal Protokoluna düz li "in t sdiq edilm si bar d " Az rbaycan Respublikası Qanunundan ir li g l n öhd likl rin yerin yetirilm sini t min etm k m qs di il **q rara alıram:**

1.(Qüvv d n dü üb)¹

2. (Çıxarılıb)

3. (Çıxarılıb)²

4. " traf mühitin mühafiz si haqqında" Az rbaycan Respublikası Qanununun icrasının t min edilm si bar d " Az rbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömr li F rmanının 3-cü b ndi qüvv d n dü mü hesab edilsin.

5. Az rbaycan Respublikası Nazirl r Kabineti:

idxalı v ixracı dövl t t r find n t nziml n n ozonda ıdııcı madd l rin siyahısını iki ay müdd tind hazırlayıb t sdiq etsin;³

bu F rmandan ir li g l n dig r m s l l ri h ll etsin.

6. Bu F rman d rc olundu u günd n qüvv y minir.

**Az rbaycan Respublikasının Prezidenti
HEYD R L YEV**

Bakı h ri, 21 dekabr 2001-ci il
608

ST FAD OLUNMU M NB S N DL R N NS YAHISI

23 oktyabr 2003-cü il tarixli 980 nömr li F rman (Az rbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, madd 585)

F RMANA ED LM D Y KL K V LAV L R NS YAHISI

¹ 29 mart 2006-cı il nömr li Az rbaycan Respublikası Prezidentinin F rmanı () il 1-ci b ndi qüvv d n dü mü hesab edilir. B ndin vv İki redaksiyasında deyilirdi:

Mü yy n edilsin ki, Monreal Protokoluna qo ulmayan dövl td n (dövl t) bu Protokolun E qo masına daxil edilmi madd nin (metil bromid) Az rbaycan Respublikasına idxalı v Az rbaycan Respublikasından ixracı qada andır.

² 23 oktyabr 2003-cü il tarixli 980 nömr li F rman (Az rbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, madd 585) il 2-ci v 3-cü b ndl r çıxarılıdır. vv İki redaksiyada

deyilirdi:

~~2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrüli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac məliyyatlarının tənzimlənməsi Qaydaları"nın 3-nümrüli İlavəsinin idxal-ixrac bölməsinə müvafiq olaraq aşağıdakı məzmununda abzas ləvədişin:~~

~~"özəndə rədicə maddələr" (Monreal Protokoluna qəulməyən dövlət rədn (dövlət rə) metil bromidin idxalı və ixracı istisna olmaqla) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi~~

~~3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrüli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na aşağıdakı məzmununda 80-ci bənd ləvədişin:~~

~~"80-özəndə rədicə maddələrin idxalı və ixracı (Monreal Protokoluna qəulməyən dövlət rədn (dövlət rə) metil bromidin idxalı və ixracı istisna olmaqla) Ekologiya və Təbii Sərvətlər Nazirliyi~~

³ 23 oktyabr 2003-cü il tarixli 980 nömrüli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 585) ilə 5-ci bəndin ikinci abzasından "Bu Fərmanın ikinci bəndində göstərilən fəaliyyət növünün xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını və" sözləri çıxarılmışdır.